



ANAKUR

KÜR

www.anakur.az

İyun-iyul 2021-ci il, N 5-6 (156-157)
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet



Dünya yaşıl enerjiyə keçir: Azərbaycanın bərpa olunan enerji potensialı

Dünyada bərpa olunan enerji mənbələrinə olan bu qədər tələbat Azərbaycanı da bu istiqamətdə düşünməyə vadar edir. Azərbaycanda günəşli günlərin il ərzində 2500-3200 saat arasında dəyişdiyini nəzərə alsaq, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyəvləndirilə bilər. Bakıtrafi ərazilərdə ilin orta hesabla 250 günkü küləkli olur. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrə qədərdir.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVT olaraq dəyərləndirilir. Bunun 23000 MVT-ı günəş, 3000 MVT-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişli sayılır. Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potensialı kifayət qədər yüksəkdir. İlk qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVT, külək enerjisi potensialı isə 500 MVT-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən hissəsində əhə

miyyətli dərəcədə bərpa olunan enerji potensialı mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın "yaşıl enerji"



zonasına çevrilməsi mühim əhəmiyyət daşıyır. Bu çərçivədə, may ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Dövlət başçısı bu ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb. Beləliklə, Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın "Tepco" şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirilməsi

məqsədilə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb.

Bütün bu addımlar, Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəklə və maraqlı olduğunu bir daha ayən şəkildə ortaya qoyur. Beləliklə, bölgədə yaşıl enerji zonasının yaradılması məqsədilə özəl investisiyalar və dövlət-özəl tərəfdaşlığı üçün hökumət tərəfindən bütün əlverişli imkanlar yaradılır. Bunun nəticəsidir ki, iyun ayının 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVT gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Qeyd edək ki, bu müqavilə Qarabağa xarici sərmayənin cəlb edilməsi, habelə regionda yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35% azaldılmasını hədəf kimi götürüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu həm Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkədə ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir.

Beləliklə, Azərbaycan, əsasən, günəş və külək enerjisinin istehsalında istifadə olunan qurğuları istehsal etməklə həm daxildə alternativ enerji istehsalını kommersiya baxımından daha səmərəli edərək, həm də xarici ölkələrə satışa çıxarmaqla gəlirlərini artırır. Bütün bunlar, öz növbəsində ölkədə kiçik və orta biznes subyektlərinin inkişafına və məşğulluq səviyyəsinin yüksəlməsinə tökan verə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində hərbi qulluqçularımızın orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupunu "Qarabağ" ordeni, "Azərbaycan Bayrağı" ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, 3 dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunması uğrunda" medalı, "Vətən uğrunda" medalı, "Hərbi xidmətə görə" medalı, "Döyüşdə fərqlənməyə görə medalı", "Cəsur döyüşçü" medalı, "İgidliyə görə" medalı, "Laçının azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Ağdamın azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır. 100-dən çox salyanlı hərbiçi də müxtəlif təltiflərə layiq görülmüşlər.

RƏŞADƏTLİ SİLAHLI QÜVVƏLƏRİMİZƏ EŞQ OLSUN!

44 günlük zəfər döyüşlərində rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi ehtiramla anılır

Şəhid adlarının əbədiləşdirilməsi davam edir. Küçələrə, onların adları verilir, təhsil aldıkları məktəblərdə xatirələrin siniflər təsis edilir, yaşamış olduqları kənd və qəsəbələrdə xatirə bulaqları inşa olunur, doğum və anım günləri ictimailəşdirilir.



Quliyev Kamran Dadaş oğlunun xatirəsinə inşa edilmiş bulaq



Babayev Alməmməd Qərib oğlunun xatirəsinə inşa edilən bulaq-Sarvan



Qasimov Elməddin Aqil oğlunun xatirəsinə inşa edilən bulaq -Təzəkənd

Kür çayının sahillərində təmizlik işləri

Salyan rayonunda Kür çayının sahil boyu ərazilərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təmizlik işləri aparılmışdır.

Keçirilən aksiyada idarə, müəssisə, təşkilatların nümayəndələri, Ana Kür ictimai birliyinin könüllüləri və rayon sakinləri yaxından iştirak etmişdir.

Ümumilikdə, Kür çayı ərazisində tə-

mizlik və abadlıq işləri, əkilmis ağaclarla və təbii yaşıllıqlara qulluq daimi təşkil olunmuşdur. İsti yay günlərində ərazilərə xüsusi qulluq olunur və suvarma işləri aparılır.



Neftçi Balakışı Bağirovun xatirəsi yaşayacaqdır

Salyan təkcə aqrar rayon deyil, həm də quruda neft istehsalının təşkil edildiyi ilk rayonlardan biridir. İkinci Dünya müharibəsindən sonra rayonun Babazan, Kürsəngi, Qarabağlı və digər məntəqələrində hasil edilən neft və qaz respublikanın xalq təsərrüfatının inkişafında mühüm rol oynamışdır.

Həmin dövrdən başlayaraq burada böyük bir nəsil, adı həmişə hörmətlə çəkilən neftçilər nəslı yetişməyə başladı. Neftçixarına sənayesi o qədər inkişaf etmişdi ki, demək olar ki, hər evdən bu sahədə işləyənlər var idi. Neftçi peşəsi də hər kəsdən bacarıq, ırada və məsuliyyət tələb edirdi. Haqqında söhbət açmaq istədiyimiz Balakışı Bağirovun ömür yoluna işiq salmaq, xatirəsini ehtiramla yad etmək bizim üçün bir ehtiram borcudur.

...Balakışı Bağirovla eyni balıq bürcü altında dünyaya gəlmişik. O, 1955-ci ilin mart ayının 11-də, mən isə bir il sonra həmin ayın 20-də. Bu, bəlkə də təsadüfdür. Ancaq illərin yoldaşlığını, ehtiramını həmişə sona kimi saxlaya bildik. Yadımdadır, 1980-ci illərdə gənc jurnalist kimi Kürsəngi Qazma İşləri İdarəsinin və Salyanəft Neft və Qazçıxarma İdarəsinin Kürsəngidə yerləşən sahələrində tez-tez olurdu. Həm yerli mətbuat, həm də respublika radiosu üçün müxtəlif səpkili yazılar, səsli radioreportajlar hazırlayırdım. Tanışlığımız, dostluğumuz, qardaşlığımız da o vaxtdan yaranmışdı və sona qərər davam etdi. Bəzən az görüşsək də, 20 Sentyabr Neftçi Günü ilə əlaqədar yazılar hazırlamaq üçün və bu münasibətlə təşkil edilən bədii tədbirlərə həmişə dəvət edərdi...Bələcə hər birimiz öz taleyimizi yaşayırdıq.

Bir necə il idi ki, təqaüdə çıxmışdım. Daha çox Bakı şəhərində yaşayırdım. Telefon açırdıq. Sonuncu dəfə ad günündə, sonra Novruz bayramında danışmışdıq. Bir - birimizə daha yaxşı günlər, sağlam həyat, cənəşliyi arzulanmışdıq. Dünyanı bürüyən koronavirus pandemiyasından söz açmışdıq. Mənə özünü və uşaqları qorumağı tövsiyə etdi. Özü isə...

Artıq ağır xəstə olduğunu sosial şəbəkədən, həkim dostumuz Fikrət Məlikovun statusundan oxudum. Həkimə zəng çaldım. "Ümid Allahdır, dua edirik" dedi. Bəli, koronavirusun canlar aldığı dövrdə ən aziz adamlarımızdan biri kimi, Balakışı dostumuzla, mən deyirdim ki, vaxtdan əvvəl vidalaşmalı olduq. Uzun illərin peşə məsuliyyəti, işdə gərginliklər, bəzən qarşılaşdığım haqsızlıqlar onun səhətinə ciddi təsir etmişdi. Ayrı-ayrı vaxtlarda açıq ürək və böyrək əməliyyatları keçirmişdi. Bu yanaşı xəstəliklər onun koronavirusla mübarizə aparmasına ciddi maneə oldu, etibarsızlıq göstərdi. Biz də buna tale, alın yazısı deyirik. Ağır da olsa, qəbul edirik.

Balakışı Bağirovun tərcümeyi hali barədə yazılanları analiz edəndə görürük ki, onun əmək bioqrafiyasında yalnız neft sahəsinin izləri var. Öyrənirik ki, bu, ailədən başlanan yolun davamıdır. Çünki atası Əşrəf Bağirov da uzun illər neft sənayesində məsuliyyətli bir işlə, buruqqa-raydırma ilə məşğul olmuşdur. Gənc Balakışı də atasının yolu ilə getmişdi. Ailənin digər üzvləri də hansı sahədə işləmələrindən asılı olmayaraq, zəhmətlə, əməklə uçalmış, ailəyə, elə, obaya başçılığını göstərmişlər.

Altı qardaş, iki bacı idilər. Böyük qardaşı Böyükkişi ixtisasca müəllim idi. Seydan kənd məktəbinin direktoru işləyirdi. Vaxtsız dünyasını dəyişmişdir. Digər qardaş və bacılar-Rafət, Rahət, Şərafət, Rəşadət, Gülnar və Xuraman bu qardaş itkininin acısını yaşayırlar. Biz də bu itkəndən kədərləndiyimizi bildirir və onun doğmalarına dərin hüznə başsağlığı veririk.

B. Bağirov 1977-ci ildə ali təhsilini uğurla başa vuraraq, neft-qaz yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisasına yiyələndikdən sonra "Salyanəft" Neft və Qazçıxarma İdarəsinə əmək fəaliyyətinə başlamışdır.

İlk gündən işə məsuliyyətlə yanaşan Balakışı təşəbbüskar mühəndis kimi tanınmağa başlayır. Onun təklif etdiyi yerli əhəmiyyətli neçə-neçə ideyalar hasilatın sabit artımına kömək etmişdir. Bilik və bacarığını, işgüzarlığını nəzərə alaraq onu "Quyuların yeraltı və əsaslı təmiri sexi"-nin rəisi vəzifəsinə irəli çəkirlər. "Salyan OİL LTD Əməliyyat Şirkəti" yarananda da, ona bu vəzifəni davam etdirməsi təklif olunub.

Nəhayət, 2006-cı ildə Balakışı Bağirov "Kürsəngi" və "Qarabağlı" yataqları üzrə əməliyyat rəhbəri vəzifəsinə irəli çəkilir. O, bu işdə təqəddü çıxana kimi-2019-cı ilə kimi işləmişdir.

Balakışı Bağirovun əməyi dövlətimiz tərəfindən də lazımcına qiymətləndirilmişdir. O, ölkəmizin neft sənayesinin inkişaf etdirilməsindəki xidmətlərinə görə,

Hörmətli oxucularınız. "Ana Kür" qəzeti öz ənənəsinə sadiq qalaraq yaxşı əməlləri ilə bu dünyada ad qoymuş insanlara həsr olunan xatirə oçerklər silsiləsindən növbəti səhifəni "Tərəqqi" medalı, uzun illər Salyan OYL LTD-nin Kürsəngi və Qarabağlı neft yataqlarına rəhbərlik etmiş Balakışı Bağirova həsr etmişdir. Burada onun tərcümeyi-halına nəzər yetirilmiş, iş yoldaşlarının, doğmalarının, əzizlərinin xatirəsi yer almışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

Hacı Zeynalabdin Tağıyev Xeyriyyə Fondu 2012-ci ildə ölkənin sosial-iqtisadi həyatındakı roluna, imkansız və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi yardımına, xeyriyyəçilik fəaliyyətinə və yüksək təşkilatçılıq bacarığına görə, Balakışı Bağirovu Fəxri diplom və mükafatla təltif etmişdir.

Balakışı Bağirovun ali təhsilli 3 övladı, 6 nəvəsi vardır. Kim bilir, bəlkə də bu şəcərədən yeni neftçilər yetişəcək. Və onlar babanın Salyanın Parça Xalac kəndindən başlayan, yarıda qırılan ömür estafetini davam etdirəcəklər. Əminəm ki, onlar da babaları kimi, ailəyə, kəndə, elə, obaya gərəklili insanlar olacaqlar. Çünki Balakışı Bağirov kimi bir nümunə var.

Balakışı Bağirovun çətin və məsuliyyətli işi, bəzən gecə-gündüz iş başında olması onun sağlamlığına da təsirsiz ötürmüşdü. Artıq ürək və böyrək əməliyyatları keçirmişdi. Bununla belə, dünyanı bürüyən koronavirus pandemiyasından qoruna bilmədi. Səhhəti getdikcə ağırlaşdı, nəhayət, 13 may 2021-ci ildə dünyasını dəyişdi. Ötən hər gün onu bizdən cismən uzaqlaşdırsa da, xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

XXX
Balakışı Bağirov haqqında xatirə materialları toplayarkən ilk müaciət etdiyimiz yeznəsi, Salyanın tanınmış hakimi olmuş mərhum Amil Məlikovun oğlu Mahmud oldu. Məhz onun yaxından işləyən və köməyi ilə ailənin ən yaxın üzvlərinin fikirlərini ictimailəşdirdi, salnamələşdirdi bildik.

Qardaşı Rahət fikrini çox qısa bildirib. Deyib ki, o, dahi insan idi, eldən - obadan getdi. Balakışı müəllimi tanyanlar isə yaxşı bilirlər ki, o, doğulub boya-baş çatdığı kəndin sosial problemlərinin həllində yaxından iştirak etmişdir.

Bacısı Xuraman:-Bir anı heç vaxt unutmuyacam, ən sevincli anımız idi. Böyük qardaşım rəhmətlik Böyükkişi instituta bir il gec girmişdi. (hərbi xidməti başa vurandan sonra). Balakışı isə artıq tələbə idi. Böyükkişi gəlib sevincli xəbəri verəndə, Balakışı ilə qucaqlaşdılar, bir-

amma heç kimə demə. Sonra aldığı hədiyyəni (yarpaq sırğamı) mənə göstərdi.

Qızı Aygün:-"Atamla bağlı arzularım sonsuzdur. O arzularımı gerçəyə çevirən yeganə insan idi. Arzuları ürəyində getdi. Mən atamı itirməkdən çox qorxurdum, hər dəfə Allaha yalvarırdım ki, onu



bizə bağışlasın. Bu dəfə Allah onu bizdən əbədi aldı. Bir qız üçün ata itirmək çox çətin, kəlmələr yetərsizdi onun yoxluğunu ifadə etməyə. O, mənim başımın tacı, söykəndiyim dağ idi. Həmişə deyirdi ki, sən yaxşıyıq, et, qoy pis pisliliyindən əl çəkəsin.

Bir fəsil baharım dönüb qış oldu, Atam aramızdan ayrılan zaman. Ürəkdə arzular gözdə yaş oldu, Bir məzar daşına sarılan zaman.

Qollarım, qanadım sanki yarahtı, Sənsiz təqəddim də qalmaq bənim. Bu fani dünyadan köçdüyün andan Başqa bir həmdəmin olmayıb mənim.

Başına tac idin, dərdimə əlac, Bu qoca dünyada yalqızam sanki. Aldığım nəfəsdin, gözümdə nurdun, Atasız dünyada yalqızam sanki.

Sən getdin, yoxluğun ürək dağladı, Aygünü atasız, öksüz qoymusan. Səninçün yerlər də, göy də ağladı, Saraylar viranə, daşsız qoymusan.

ilə böyüyən o balaca qızam Babamın söhbətləri həmişə maraqlı və bir o qədər də məzəli olardı. Ona qulaq asmaqdan heç yorulmazdım. Babam sanki yer üzündə olan bir mələk idi, o, bu vaxta qədər heç kimin xətrinə dəyməmişdi.

Babam mənim bir sözümlə iki etməzdi. Mən həqiqətən babamı çox sevirdim. O,

mənim sanki ikinci atam idi. Babamgildə qalanda, öz ana-atamdan ötrü darıxmırdım, amma öz evimizdə olanda, babamgildən ötrü çox darıxdım. Biz həmişə ayrılarkən, qucaqlaşb çox kövrələrdik, lakin o zaman mən bilirdim ki, nə zaman istəsəm, babamı görə bilərəm. İndi biz yenə ayrıldıq və mən çox ağladım amma bu dəfə fərqlidir, biz əbədi olaraq ayrıldıq və bilərəm ki artıq o, gəlməyəcək. Bunu düşünmək belə, çox ağırdır. Babam bizə qonaq gələndə, namaz qıladı və hər dəfə qardaşımın aramızda davam düşüdü ki, babam mənim atəgimdə qılsın namazını. Bunu görən babam isə bizi belə bir razılığa gətirdi ki, hər dəfə gələndə, birinizin atəgimə qılsın namazını. Sonuncu dəfə gələndə, qardaşımın atəgimə namazını qıldı, bu dəfə sıra mənə idi, amma mənim sırım əbədi olaraq bitdi. Onun yolunu gözləyərək qalacam, amma o, gəlməyəcək. Yazmaqla bitməz, mənim babam həqiqətən başqa bir insan idi və mən onu həqiqətən çox sevirdim. Məkanın cənnət olsun, babam.

Qardaşı oğlu Ziyad:- "2018-ci ildə oğlum Turan 1 yaşı oldu, əminim də məclisdə iştirak edirdi, ürək sözlərini o da dedi, axırda belə bir söz dediki, inşaallah, toyun olar, biz də Allah ömür verər, orda iştirak edirik. Mən də fikirləşdim ki, sözləyi deyir, sən demə elə bu günləri fikirləşmiş, bu söz mənə çox təsir etdiyi üçün unutmuram, həmişə xatırlayacağam....Allah ona-qəni qəni rəhmət eləsin.

Qardaşı oğlu Elson:- "Əminim gözəl xatirələrli həmişə bizim qəlbimizdə yaşayacaq,həmişə bizə düz olmağı təbliğ edən əmin haqqında bir xatirəni danışacağam. Bir necə il öncə (onda əmin Salyan OİL LTD şirkətində rəhbər vəzifədə işləyirdi) mən də quyuların yeraltı və əsaslı təmiri sexində işləyirdim. Günlərin birində sexdə iclas keçirildi. Təbii ki, rəhbərlik də iştirak edirdi həmin iclasda. Nəsa, sexdaxili haqsızlıq oldu mənə qarşı. Söz əminə çatdı və o, bir-iki kəlmə ilə bu məsələyə son qoydu. Mənimlə çalışan gənc işçilərə üzünü tutaraq dedi ki, həndəsə elmində bir nəzəriyyə var: Düz xətt bütün ayrıları kəsir. Yəni siz gənclər həmişə bu nəzəriyyəni yadınıza salın və daim düzgünlüyə fikir verib öz işinizdə - əməlinizdə düz olun. Əminim bu sözü xatirəmdə əbədi qalacaq. Allah rəhmət eləsin, başımızın tacı əminiz, ruhun sağ olsun.

Qudasi Tamella xanım:-Yada



düşür xatirələr. Balakışı müəllim gözəl bir insan idi. Allah ona rəhmət eləsin, yeri cənnət - məkan olsun. Biz onunla neçə illərdi ki qudayıq. O, həm də mənim qardaşım sayılırdı. İki quda -Amil və Bala-

kişi çox mehriban idilər. Onlar xasiyyətcə də bir-birlərinə uyğun adamlar idilər. Heç bilmək olmazdı ki, iki quda 8 ayın içində eyni ildə vəfat edərlər. Bu da bir qismətdir. Balakışı həmişə mənə təsəlli verərdi ki, bacı, darıxma, hamımızın yeri o dünyadır. Biz o xəstəxanada olan müddətdə dualar etdik, qurban dedim, amma qəbul olmadı. Balakışı müəllim o qədər yaxşı insan idi ki, Akşinin balalarını da öz nəvələrindən ayırmazdı, hətta onlarla fəxr edərdi. Uşaqlarda onu çox sevirdilər. Bu cür mehriban qudalıq hər adama qismət olmur. Kaş ki, bu gözəl insanların itkisi olmayaydı. Onun ölümü mənim dərdimi təzələdi. O, təkə evindən getmədi, eldən-obadan getdi. O kişi bir kənd adama çörək verdi. Bunu unutmaz olma! Ona görə də onun xətrini həmişə təzəydirdi. O, heç kəsin xətrinə dəyməzdi, hamını öz dilində dindirərdi. Mənə onun ölümü çox pis təsir etdi, hələ də özümə gələ bilmirəm.

Qonsusu Naringül xanım:-Balakışı müəllim haqqında bitib-tükənməyən xoş sözlər, xoş xatirələr deməklə, yazmaqla bitməz. O, həm evin həm də elin böyüyü idi. Bir qonşu kimi, o, bizə qonşu yox, qardaş olub.



Biz çox mehriban qonşu deməzdik, bir ailə kimi olmuşuq. O, bizim ailəyə böyük dəstək olub.

Onun haqqında keçmişdəki kimi yazmaq çox çətinidir. O, bizim qəlbimizdə var olaraq həmişə yaşayacaq. Nurişli qonşumuz Balakışı müəllim.

Uşaqlıq dostu Aləddin Səkarov:-Biz universitetə sənəd verməmişik, ikimiz də geoloqluğa. İmtahan verdik, dedilər iki gündən sonra gələrsiz. O vaxtlar adların siyahısı lövhəyə vurulurdu. Hər fakültənin siyahısı ayrı idi. Biz geoloqluğa verdiyimiz üçün ora baxırdıq. Orada adımızı görməyib məyus olduq. Başqa bir nəfər rəhmətlik Bağirovu çağırırdı və dedi ki, sizin adınız neft mədəninə çıxdı. Baxıb adımızı orda görüb sevin-dik. Nə təsadüf ki, biz orta məktəbi bir yerdə bitirmişik, bir yerdə universitetə sənəd verməmişik, ikimiz də eyni qrupa



düşmüşük. O vaxtlar yataqxanada qalmaq üçün sənəd verirdilər.Yenə təsadüf, eyni yerdə düşdük. Rusiyaya təcrübəyə göndəriləndə, yenə eyni yerdə düşdük. Bizə bu təsadüflər heç ayırmadı. İşləməyə gələndə belə, təyinatımız eyni yerdə düşdü.



ləsinə başsağlığı veririk. Mən öz əziz qardaşımı itirdim. Onun barəsində çox danışa bilərəm, etibarlı dost, mömin insan, bacardığı qədər hamıya yaxşılıq edən el ağsaqqalı Balakışı müəllimi Allah rəhmət eləsin, məkan cənnət olsun.

İş yoldaşı və qonsusu Şərafət Xanım:-Mən Balakışı müəllimi çox yaxından ona görə tanıyıram ki, o, bizlə həm qonşu olub, həm də uzun müddət bir yerdə işləmişik. Əvvəllər cavan vaxtımızdan, elə sovet dövründən Balakışı müəllimlə bir yerdə işləmişik. Yoldaşım, da, özüm də. Mən Balakışı müəllimin ən gözəl xüsusiyyəti olan o cəhətini qeyd etmək istəyirəm ki, Balakışı müəllim həm qonşuluqda etibarlı insan olub, həm dostluqda etibarlı insan olub, həm də çox humanist, kömək eyləyən, çətinliyə düşsən insanları vəziyyətdən çıxaran bir insan olub. Balakışı müəllim mənim yoldaşım bir yerdə işləyib uzun müddət. O, əvvəllər vəzifədə işləməyib, amma əsas məsələ ondadır ki, Balakışı müəllim vəzifəyə keçəndən sonra da heç vaxt dəyişmədi. O, öldüyü kimi qaldı. Vəzifəyə keçəndən sonra çox adam dəyişir, amma bunu biz onda görürdük. Mənim yoldaşım yaxın dost olublar. Hər zaman bütün çətinliklərə qarşı bir yerdə çalışıblar. Vəzifəyə keçəndən sonra da mənim yoldaşım bir yerdə işlədi. Allah hər ikisini qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun, bilsəniz mənim üçün nə qədər ağırdı bu barədə danışmaq. Balakışı müəllim hər cür çətinliyə baxmayaraq, işdə qalmaqına yardımçı oldu. Mənim evimdə çətin vəziyyət vardı, amma o mənim pənsiya yaşım olmağına baxmayaraq, heç xəbərim olmadı ki, mənə necə işdə saxladı. Yoldaşım rəhmətə gedəndə, mənim evimdə bəzi çətinliklər var idi. Amma bəzi şeylər var idi ki, o, şeyləri Balakışı müəllim elədi. Mən işdən çıxandan sonra bildim ki, o köməkliyi mənə Balakışı müəllim edib. Bu insandan nə qədər də-səniz danışaram. Balakışı müəllim həmişə sadiq, mehriban, hər kəsin qayğısına qalan bir insan olub. Balakışı müəllimlə bağlı bir xatirəmi də yada salmaq istəyirəm. Biz xarici şirkətlə işləyirdik. Bizim həyətdə çardağ ucdı. Bütün Salyan bilir ki, bu hadisə zamanı çox adamlara ziyan dəydi. Mənə dəyən ziyanı ödəmək üçün Balakışı müəllim köməklik göstərdi.



Onun haqqında çox şeylər danışaram. Her kəsə o, çörək verib, çətinliyi olan insanlara yardım edib. Hər dəfə mən zəng edib uşaqları soruşub. O, heç vaxt öz sadıqlığını itirmədi. Balakışı müəllim haqqında çox danışmaq olar. Bu insan etdiyi xeyirxah əməlləri ilə savab qazandı. Xatirəmizdə iz qoyub getdi. Ailəsinə, yaxınlarına səbir diləyirəm.

Oğlu Elçin:-Yaxşı sən, yaxşı qız sən, kişilik sən, mərdlik sən, namuslu sən, düzlük sən, Qeyrət sən, Əxlaq sən, Ağıl sən, düşüncəli sən, imanlı yenə sən, sən olan başqa birini tanımuram. Mənim qəlbimdə və bəy-nimədə əbədiyaşarım.

Bacanağı Seymur:-Deyiləsi ürək sözlərim çoxdu...biz Balakışı ilə qardaş kimi olmuşuq, o hamıya hörmətlə yanaşan, uşaqla, böyükə öz dili ilə danışan insan idi. Onunla bağlı xatirələr əbədi olaraq bizimlə qalacaq. O, əvəzolunmaz insan, bizim əzizimiz idi. Çox gözəl ailə başçısı idi. Övladlarına qayğıkeş ata, nəvələrinə sevimli baba idi. Evimizin əziz qonağı idi. Əziz qardaşımızın yoxluğuna inana bilmirik. Allah rəhmət eləsin, yaxınlarına səbir versin.

Rüstəm Məlikov,
Ali Media mükafatı laureatı.

Bir tərəfi saralmış, özilmiş, çoxu da ağ-qara fotoların, əslində, bir anı əks etdirmək, yaratdıqları ünmanlıq ötür-keçmiş yaşantının içində düşmək, o günlərə yaxınlaşıb toxunmaq, xoş təmasdan duyulanmaq ölçüyəgəlməz, bir hissirdir. Dərlərdən sel kimi, təpələrdən yel kimi, bəlkə də bir göz qırpmında gəlib-keçən fikrimizin, xəyalımızın bir küncündə saxladığımız kövrək, həzin duyğulu xatirələrimizin başında dayanır O. Uşaqlığımızın əlindən tutub, hər birimizi bir yola, bir çıxara, bir izə çıxartdığı üçün...

41 il əvvəl Surə Hüseynovanın mundirindən çıxmış, "kiçik məktəbdən böyük məktəbə" gələn bizləri O, qarşıladı. Ona həvalə etmişdilər bizi. Sınıf rəhbərimiz olacaqdı. Gözəl, güləüz çöhrəsi, mülayim, astagəl davranışı, təmkinli və səbri bol olan rəhbərimizin uşaq marağı ilə yerini, duruşunu, danışğını yadda saxlamağa çalışır, onu zərrə-zərrə içimizə hopdururduq. Lübusət Axundovanı deyirəm.

Hər səhəriki günə, yeni dərsə bir başqa gövqlə hazırlaşırıd. Özü necə intizamlı, nəzakətli idi, bizi də o ruhda tərbiyə edirdi. Xalatumuz, kitab-dəftərimiz, rəngli qələmimiz onun dərsinə olan marağımızdan, həvəsimizdən, məsuliyyətimizdən xəbər verirdi. Belə nəzakətli hazırlığımızı görəncə, azca dodağı qacar, tez baxışlarını bizdən yayındırırdı. Çox zaman kimya otağının pəncərəsindən məktəbin idman meydançasına açılan mənzərəni uzun-uzadı seyr edər, sonra tapşırıqlarımıza verirdi. Sevincini çox nadir hallarda "doyunca" bildirər, hər şeyin qısa, qəti, inamlı olmasını tələb edər. Bizimlə münasibətində bəşəri bir əbi-həvə yaradaraq, ondan qorxmağa əsas verməyə də, sınıf rəhbərimizdən çəkinməyi hər birimiz çox gözəl duyurduq...

Məktəbin sayılıb-seçilən müəllimlərdən olduğu üçün



bəlkə də elə o səbəbdən tədris ocağının aparıcı pedaqoqları, qaymaqları bizə dərs deməyə başladılar. Direktor Məhəmməd Ağayev, Dildar Əliyeva, Haqiqət Nəziyeva, Zemfira Zeynalova, rəhmətlik Aludə Xanmırzayeva, Nəmidə Məhərrəmovaya, Məzahir Mustafayev, Əlimirzə Rzayev kimi müəllimlərdən dərs almaq özü böyük şərəf idi. Bir şagird kimi bizim öhdəmizə düşən dərs oxumaq idisə, şıltaqlığımızda, ərköylüliyimizdə səbrlə, təmkinlə dözməyi də o, öz üzərinə götürürdü. Danlağı da, tənbəhi də bir nəsihət olardı. Məktəbdənkənar tədbirlərimizin əsas təşkilatçılığı da onun rəhbərliyi ilə keçirilirdi. Ən xırda detallı bizimlə bölüşər, doğum gününə yığışanda belə, səbəbkar üçün hansı hədiyyənin daha lazım olduğunu bildirirdi.

Bəzən deyirlər ki, yaradıcı insanlar bir ömürlə nəçə ömür yaşayırlar. Əslində, bizim

Səni kima bənzədim...

-xatirə oçerk-

Axundova Lübusət Qulu qızı 1948-ci ilin soyuq qış günündə-dekabrın 8-də Salyan rayonunda anadan olmuşdu. Ailədə altı uşaqdan biri olan Lübusət Salyan şəhər 1 sayılı orta məktəbi rus dili bölməsi üzrə əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsinə daxil olmuş və həmin ali məktəbi qurmuş diplomla başa vurmuşdu. Tələbəlik illərində elmi tədbirlərin iştirakçısı olmuş, bilik yarışlarında ilk yerlərə layiq görülmüşdü.

Universiteti bitirdikdən sonra ötən əsrin 70-ci illərinin əvvəllərindən doğma rayonunda şəhər 3 sayılı orta məktəbdə öz ixtisası üzrə dərs deməyə başlamışdı. Kimya və biologiya fənninin sirlərini böyük həvəslə şagirdlərinə öyrədən, onların yüksək nəticələri ilə sevinirdi. Şagirdləri müxtəlif bilik yarışlarında qalib olan zaman heç vaxt qürurlanmaz, bunun bir vəzifə borcu olduğunu düşünürdü.

Onun öz işinə məsuliyyətlə yanaşması, nəzakətli-intizamlı, tələbkərliliyi həmişə pedaqoji ictimaiyyət tərəfindən dəyərlən-

dirilmiş, dəfələrlə rayon təhsil şöbəsinin fəxri fərmanlarına layiq görülmüşdü.

1982-ci ildə Salyan şəhər 1 sayılı beynəlmiləl orta məktəbin dərs hissə müdiri, sonra isə uzun müddət həmin məktəbin direktoru vəzifəsində işləmişdir. Şagirdlərin və müəllim heyətinin sevinli olan Lübusət xanım pedaqoji qurultayların iştirakçısı olmuşdur. Çox ağır zamanlarda, ittiqaqın süqut etdiyi bir vaxtda böyük bir kollektivə rəhbərlik etmək Lübusət Axundovadan böyük diqqət, məsuliyyət tələb edirdi. O, zamanın nəbzini tutmağa çalışır, digər millətlərdən olan şagird və müəllim heyətini vahid fikir ətrafında toplamağa müvəffəq olurdu. Təcrübəsi, pedaqoji ustalığı, insanlarla ünsiyyət qurması baxımından, demək olar ki, qarşısına qoyduğu bütün normativləri vaxtında özü də lazımı qayada yerinə yetirməyə müvəffəq olurdu.

Sonralar ailə vəziyyəti ilə bağlı Bakı şəhərinə köçmüş, Bakı şəhər 239 sayılı məktəbdə tədris hissə müdiri vəzifəsində çalışmışdır.

Yeganə övladı Mələkənin xoş gələcəyi uğrunda əlindən gələni əsirgəməmiş, ömrünü bu yolda şam kimi əritmişdi. Qızı Mələkə onun yolunu davam etdirərək elə 239 sayılı məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərirdi. Lübusət xanım iki nəvəsi ilə fəxr edirdi. Qulu Dənizçilik Akademiyasında, Lalə isə ATU-nun müalicə-profilaktika fakültəsində təhsil alırdı.

Lübusət Qulu qızı Axundova 15 may 2021-ci ildə Bakı şəhərində vəfat etmiş, Salyan şəhər qəbiristanlığında doğmaları arasında dəfn olunmuşdur.

Allah rəhmət eləsin.



minə Qurbanova:

- Bu gün mənim Naftalan şəhərində bir həkim kimi tanınmadığımda Lübusət müəllimin rolu böyük olub.

Sinifimdə 28 şagird vardı. Çoxusu da qız. O, öz fənnini sevmə və sevdirmə biridi. Elə ona görə də həttə zəif oxuyanlarımız belə kimya və biologiyadan hər zaman hazırlıqlı olardılar. Qoruyub saxladığımız dərs gündəliklərimdə verdiyi qiymətlərə bəxş qəhərlənirdim. Cavabım xoşuna gələndə 5-in arxasıya üstəgəl də yazırdı. Həttə, ürəyi soyumaz ikincisini, üçüncüsünü də əlavə edərdi. Qəbul imtahanları zamanı mən kimya fənnindən "əla" qiymət alanda elə sevinirdi, uşaqlar kimi. Sonralar dərk elədim ki, doğrudan da "əkdin ağacın bəhrəsini görmək" necə fərdli bir an imiş. Tibb Universitetinin tələbəsi olanda da görüşlərimizdə məsləhət və nəsihətlərini əskik etməzdi. Hər birimizə ana qayğısı ilə yanaşan, hər şeyin yerini gözəl bilib və bizə öyrədən insanın yoxluğunu inanıram. Nur içində yatan əziz müəllimimiz.

Salyan Gigiyena və

Lübusət müəllim, həm də uşaqlar bizi çox səmimi qarşıladılar. Az bir zamanda qaynayıb qarışdıq. Onu çox sevdi. O, bizə həm müəllim, həm sinif rəhbəri, həm də bir ana oldu. Dərsdən sonrakı məşğələlərimizdə isə gün ərzində baş ver-



Epidemiologiya Mərkəzinin həkimi **Turan Əsədova:**

-Zəminə ilə mən həkim olmaq arzusunda idik. O, bizim repetitorimiz idi. Üzərində əziyyəti çoxdur. Mən bir az ləng idim. Məsələn həllində cavabların düz çıxsada, xeyli vaxt sərf edirdim. Zamanın arzumun reallaşmasında nə qədər əhəmiyyətli bir faktor olduğunu daim xatırladaraq mən hər gün yeni nəticə əldə etməklə dəqiqə ilə işləməyə öyrədə bildi. Beləcə, qəbul imtahanı zamanı hamıdan tez yazıb doldurdum vərəqəmi.

Dərslərində zəifləyən biri olurdusa, tez onu o birilərinə çatdırmaq üçün əlindən gələni əsirgəməzdi. Əlavə vaxtda həmin dərsi başa salardı. Yoxluğuna inana bilmirəm. Birçə tələmmis odur ki, Lübusət müəllimin məzarı Salyandır. Onun məzarını tez-tez ziyarət edib, ruhuna dualar oxumaq üçün.

Zülfüya Hüseynova:

-Nə xoş ki, sinifdə onun yolunu mən davam etdirməli oldum. Elmin sirlərini öyrətdi bizə. Yaxşı pisdən ayırmağı, ağı qaradan fərqləndirməyi, ayrını düzədən seçməyi başa saldı. Bəzən sort oldu, bəzən həlimdən həlim. Örnək oldu sözüylə, rəftarıyla. Ömründən ömrümüze pay verdi. Məndə, onda, o birində yaşayacaq Lübusət müəllim.

Pərvanə Məmmədova:

-Mən kimyanı çox sevsəm də başqa bir fənnin müəllimi

oldum. Xatirəsi qəlbimizdə bir kino lent kimi canlanır. Bir sinifdən bir ailə düzəltməyi bacarmışdı. Özü kimi səmimi, mehriban, qayğıkeş. Bu gün dərs kəşməyi də, bizimlə münasibəti də parlaq bir xatirəyə çevrilib yaddaşımızda.

Haqq dünyasındakı yerin beşit olsun.

Salyan şəhər 2 sayılı tam orta məktəbin müəllimi **Ay-gün Əliyeva:**

-Onun haqqında nə desən, qürurverici səslənir. Yoxluğ haqqında düşünmək isə inamlı-maz boşluğa aparır. "Yuxudan oyatsalar belə, Məndəleyev cədvəlini əzbər bilməlisiniz", - söyləməsi indi də xatirizməldir.

Çox təəssüf ki, onunla görüşəcəyimi bir gündə şəhər təzədən sosial şəbəkədə şəklini və dünyadan kəçməsi barədə acı xəbəri gördüm. O vaxt bizim hər səhərimizə birləşib, qüsurlarımıza irad bildirməyini indi bir müəllim kimi gözəl anlayıram. Bu gün sevilən bir müəllim olmadığına anama və Lübusət müəllimə borcluyam.

Allahın rəhmətinə qovuşsan, gözəl insan.

Salyan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı **Nəmidə Hüseynova:**

1980-ci ildə Lübusət xanım ana qayğısı ilə bizi ağışına aldı. İllər bir göz qırpmında keçdi. Biz böyüdükcə, dəcəlliklərimiz, şıltaqlıqlarımız da bizimlə böyüyürdü. O da bütün bunlara dözdürdü. Qoymazdı sinifdə kimsə küsülü qalsın. Təqəddüsdən çıxandan sonra Bakıya, övladının yanına köçdü. Biz onu bir daha görmədik. Lakin məktəbi bitirdiyimizdən 34 il sonra görüşdük. Məzarı başında...

Əbədi yuxun şirin olsun.

Lümməz Mustafayeva: -Xalam oğlu Rəşadla mən onun rəhbəri olduğu sinfi 3 ildən sonra gəlsək də, həm Lübusət müəllim, həm də uşaqlar bizi çox səmimi qarşıladılar. Az bir zamanda qaynayıb qarışdıq. Onu çox sevdi. O, bizə həm müəllim, həm sinif rəhbəri, həm də bir ana oldu. Dərsdən sonrakı məşğələlərimizdə isə gün ərzində baş ver-



Lübusət müəllim də bir ömrünə nəçə-nəçə şagirdinin ömrünü calayırdı. Gündəlik 4-5 saatlıq, günnortaya qədər olan dərs prosesi zamanı bir baxışdan, bir kəlmə sözədən hiss edirdi şagirdlərinin ailədəki durumunu. Qayğıkeş, isti, nüfuzedici baxışlarıyla hər birimizin qəlbini oxuyurdu sanki. Valideynlərimiz də onunla münasibətdə özünün yaratdığı hörmət və ehtiramdan kənara çıxmazdılar.

Beləcə, öz ömrünün 7 ilini ömrümüze qatıb birgə sevinməyi uğurlarımızla. Bizimlə birgə çalışdı. Bilik, elm yolumuza işıq tutaraq kimyəvi elementlərdən başlayıb, reaksiyalardan danışıb, təcrübələrini öyrətdi, birhiçeyrəllərdən başlayıb təkamülə çatmağın yollarından söz açdı. Bir sözlə, yenidən keçdi tamdığını, bildiyi yollardan. Çoxlarımız sevdirdi, öz ixtisasını. Sonralar onun öyrətdiklərindən bəhrələniib Zəminə və Turan həkim, Zülfüya kimya müəllimi,

ramımızı bildiririk. Elə oradaca, məzar başında Lübusət Axundova haqqında xatirə yazı hazırlamaq fikri yaranır.

Onun haqqında fikirlərini bizimlə bölüşməyə ilk qoşulan rayonumuzun hörmətli ziyalı **Məhəmməd Ağayev** oldu. Məhəmməd Ağayev Lübusət müəllimindən sonra sinifimizin ikinci doğma müəllimi idi. Həttə elə bildirdik ki, bizim bu yaşda, bu vəzifədə dostumuz da var.

-Lübusət Axundova ilə tanışlığım 1971-ci ildə Salyanda qiyabi məktəb yarananda oldu. Mən fizikadan, o isə kimya və biologiyadan dərs demək təklifi almışdı. Məktəbin direktoru Məmməd Rzayev onun işindən çox razı idi. Sonralar, yəni 1976-cı ildə mənə şəhər 3 sayılı orta məktəbə direktor təyin edəndə artıq Lübusət xanım da orada dərs deyirdi. Bir müəllimə lazım olan bütün keyfiyyətlər var idi onda. Tə-

rimləsi ona həvalə olundu. Tədbirdə hamının heyətində səbəb olacaq bir anı yaşatdı bizə. Sən demə Seyidibrahim müəllimin gözəl skripka çalmağı bacardığını bilmiş (Seyidibrahim

him müəllim Lübusət xanımın bacısını qayınatası idi). Tədbirin maraqlı yerində onun ifası səsləndə hamımız təəcübləndik. 30 il əlində skripka götürməyən məktəbin müqəddir müəllimi Seyidibrahim müəllimin ifası hər birimizin ürəyinə oldu. Əslində bu tapıntı onun idi, Lübusət Axundovanın. Doğrudan da təşkilatçılığı sahəsində hər kəsi təəcübləndirmək bacarığı vardı.

Repetitor kimi çox enerjili, savadlı, yüksək səviyyəli idi. Dərs dediyi şagirdlər də yüksək nəticə göstərirdilər həmişə.

1988-ci ildə RTŞ-də keçirilən iclasda Salyan rayon 1 sayılı beynəlmiləl məktəbdə təşkilatçı vəzifəsinə kadr gərəkliliyi məsələsi ortaya çıxmada mən tərəddüd etmədən, Lübusət xanımın namizədliyini irəli sürdüm. Özü rus təhsilli idi, eyni zamanda Azərbaycan sektorunda çalışırdı. Mənim təklifim şöbədə bəyanıldı. Və o, şəhər 1 sayılı məktəbdə fəaliyyətə başladı. Bundan sonra taleyini həmin məktəbə bağladı. Qeyd edim ki, Lübusət müəllimin beynəlmiləl məktəbdəki fəaliyyəti dövrü həmin məktəbin çiçəklənməsi dövrünə təsadüf edir. Orada da istər təhsildə, istərsə də təhsildənkənar tədbirlərdə, müsabiqə və yarışlarda məktəb öncüllər sırasında yer aldı.

Tələbkar müəllim, gözəl insan, qayğıkeş yoldaş, səmimi həmkar idi. Allah ona rəhmət eləsin.

Bir dəfə müəllim günü ilə bağlı tədbirin hazırlanmış keçir-

him müəllim Lübusət xanımın bacısını qayınatası idi). Tədbirin maraqlı yerində onun ifası səsləndə hamımız təəcübləndik. 30 il əlində skripka götürməyən məktəbin müqəddir müəllimi Seyidibrahim müəllimin ifası hər birimizin ürəyinə oldu. Əslində bu tapıntı onun idi, Lübusət Axundovanın. Doğrudan da təşkilatçılığı sahəsində hər kəsi təəcübləndirmək bacarığı vardı.

Repetitor kimi çox enerjili, savadlı, yüksək səviyyəli idi. Dərs dediyi şagirdlər də yüksək nəticə göstərirdilər həmişə.

1988-ci ildə RTŞ-də keçirilən iclasda Salyan rayon 1 sayılı beynəlmiləl məktəbdə təşkilatçı vəzifəsinə kadr gərəkliliyi məsələsi ortaya çıxmada mən tərəddüd etmədən, Lübusət xanımın namizədliyini irəli sürdüm. Özü rus təhsilli idi, eyni zamanda Azərbaycan sektorunda çalışırdı. Mənim təklifim şöbədə bəyanıldı. Və o, şəhər 1 sayılı məktəbdə fəaliyyətə başladı. Bundan sonra taleyini həmin məktəbə bağladı. Qeyd edim ki, Lübusət müəllimin beynəlmiləl məktəbdəki fəaliyyəti dövrü həmin məktəbin çiçəklənməsi dövrünə təsadüf edir. Orada da istər təhsildə, istərsə də təhsildənkənar tədbirlərdə, müsabiqə və yarışlarda məktəb öncüllər sırasında yer aldı.

Tələbkar müəllim, gözəl insan, qayğıkeş yoldaş, səmimi həmkar idi. Allah ona rəhmət eləsin.

Bir dəfə müəllim günü ilə bağlı tədbirin hazırlanmış keçir-

him müəllim Lübusət xanımın bacısını qayınatası idi). Tədbirin maraqlı yerində onun ifası səsləndə hamımız təəcübləndik. 30 il əlində skripka götürməyən məktəbin müqəddir müəllimi Seyidibrahim müəllimin ifası hər birimizin ürəyinə oldu. Əslində bu tapıntı onun idi, Lübusət Axundovanın. Doğrudan da təşkilatçılığı sahəsində hər kəsi təəcübləndirmək bacarığı vardı.

Repetitor kimi çox enerjili, savadlı, yüksək səviyyəli idi. Dərs dediyi şagirdlər də yüksək nəticə göstərirdilər həmişə.

1988-ci ildə RTŞ-də keçirilən iclasda Salyan rayon 1 sayılı beynəlmiləl məktəbdə təşkilatçı vəzifəsinə kadr gərəkliliyi məsələsi ortaya çıxmada mən tərəddüd etmədən, Lübusət xanımın namizədliyini irəli sürdüm. Özü rus təhsilli idi, eyni zamanda Azərbaycan sektorunda çalışırdı. Mənim təklifim şöbədə bəyanıldı. Və o, şəhər 1 sayılı məktəbdə fəaliyyətə başladı. Bundan sonra taleyini həmin məktəbə bağladı. Qeyd edim ki, Lübusət müəllimin beynəlmiləl məktəbdəki fəaliyyəti dövrü həmin məktəbin çiçəklənməsi dövrünə təsadüf edir. Orada da istər təhsildə, istərsə də təhsildənkənar tədbirlərdə, müsabiqə və yarışlarda məktəb öncüllər sırasında yer aldı.

Tələbkar müəllim, gözəl insan, qayğıkeş yoldaş, səmimi həmkar idi. Allah ona rəhmət eləsin.

Bir dəfə müəllim günü ilə bağlı tədbirin hazırlanmış keçir-

him müəllim Lübusət xanımın bacısını qayınatası idi). Tədbirin maraqlı yerində onun ifası səsləndə hamımız təəcübləndik. 30 il əlində skripka götürməyən məktəbin müqəddir müəllimi Seyidibrahim müəllimin ifası hər birimizin ürəyinə oldu. Əslində bu tapıntı onun idi, Lübusət Axundovanın. Doğrudan da təşkilatçılığı sahəsində hər kəsi təəcübləndirmək bacarığı vardı.

Repetitor kimi çox enerjili, savadlı, yüksək səviyyəli idi. Dərs dediyi şagirdlər də yüksək nəticə göstərirdilər həmişə.



LEYLA. Azərbaycan Jurnalistlər Birliyinin üzvi, "Ana Kür" qəzetinin icraçı direktoru.

